



■ Şəfa Veli

Bütün məğrurluqlarımın ilki məglubiyyətlərim ol-  
du, yenildiyim hər savaşdan öyrəndim qalibiyəti...  
Bütün üreklərdə yer aradığım zamanlar da oldu, büt-  
tün gözlərdən küsdüyüm də... Küsmədiyim, incimədi-  
yim təkcə sözərək oldu... Sözərək... Yadimdadı, Aydan  
Abdullayevanın sevdiyi o şeirdə də kuskünlüklerim  
vardı:

*Təkcə sən bil... O bildiyin  
Yaman ağrıdı bu qızı...  
Hamının atlığı yerdə  
Təkcə söz tutdu bu qızı...*

Biz sözü ürəyimizdə böyüdüük, söz bizi ovucları-  
nın içinde kövrəldi. Və yazdıq özümüzü...

Söz - Emin Pirinin "gizlətdiyi" Eminin də özün-  
dən böyük olan qorxularının yenilməyidir. Nağıl kimi  
olur günlərimizin axarı, biz o nağılin obrazları ara-  
sında yer dəyişirik. Vaxtilə Elçin Aslangil saatlarla  
mənə "çevrilmə" hadisəsindən danışmışdı, mat-mat  
dayanıb üzünə baxmışdım. Elçine görə anlamamış-  
dım belə, amma, özlüyümdə çıxardığım məntiqi nə-  
ticə bu idi: biz həyat adlı nağılin şahzadəsiyik, şahı-  
yıq, nökəriyik, Zümrüt quşu, hətta, küpəgirən qarısı-  
yıq... Bu idi "çevrilmə"...

Emin Pirinin öz dünyasının "şah oğlu" olduğu bir  
vaxtin şeirini oxudum bir gün:

*Gəl,  
döy qapımı...  
yolun uzaqdı bilirom,  
əziyyət çəkmə,  
siza gətirrəm  
qapımı  
döy,  
ürəyin döyünən qədər.*

Burda şairin-şah oğlunun itirmek qorxusu var.  
Qefildən yox, bilə-bile əllərindən salib itirmek qorxu-  
su. Barmaqlarıyla bərk-bərk tutduğu ümidi gözlə-  
rində qoruyub saxlaya bilmir. Bacarmır. Şah oğulları  
məhdudiyyətləri, ehtiyacları, sonuncu yaşam bağının  
elə ovçundakı ümidi olduğunu bilmir axı... Onlar bir  
əmr edir, Yeddiqardaş dağlarından axan çayın suyu  
Qızqayıtaran bulağın gölmeçəsinə qarışır. Ümidlərin  
qədrini bilməyəcəyindən qorxur, gözünü yumub ov-  
cunu açmaq istəyir, son anda öz hökmünə arxasını

# Bu idi "çevrilmə"...

söykəyir: "Size gətirrəm qapımı..."

Birdən peşman olur etmədiklərinə... Etdikləriylə  
qurur duyan Emin Pirinin etmədikləri kirpiklərindən  
asılır... Yanağından aşağı sallanan hər göz yaşı cəsa-  
rətsizliyinin edam etdiyi xoşbəxtliklərdir... Və deyir:

*Yaşayıb güldürmədim  
səni doyunca.  
goy,  
ölüm...  
doyunca ağladım səni.*

Boyundan böyük qorxusu peşmanlığının qarşısında  
yox olurken yadına verəcəyi can borcu düşür.  
Ona verilən əmanət ömrün istekleriyle sürüyüb yaşa-  
mından keçirdiyi günlərə heyfi gəlir. Şah oğlu da olsa  
əcəl qarşısındaki acizliyini dərk edir. Bu dəfə də Tan-  
riya üz tutur:


*Tanrım,  
sənin də yanında  
yalançı oldum,  
göndərə bilmədim əmanətini.  
sənə də can borcum qalıb,  
nisye dəftərinə yazarsan məni.*

Daha bir şeirində Emin Piri həyat-nağılin cadu-  
geridir. Bütün cadularını "eşq" adlandıraraq göyər-  
çinlərin ayağına bağlamaq isteyir... Göyərçinlər sülh  
quşudur axı, qırmızı ayaqlarını eşq adlı günaha ba-  
tırmaq istəmir. Ümid qalır hər kəsin eşqini anıb  
ağladıği payız yarpaqlarına... Cadugər ağac dilində  
danışır:

*Payız...  
Xəzan piçıldayır  
ağacın qulaqlarına:  
"Gözle məni yazacan".  
Sən də gözlə məni,  
bir başqa qadından doyanan...*

Və birdən yadına düşür ki, nağılinin yuxu hissə-  
sini hələ yaşamayıb. Qayıdır qərib aşiq donuna dü-  
şür. Gözlərini bərk-bərk yumub yuxusuna çağırır bu-  
tasını. Yuxusu ərşə çekilir... Qapıya baxır... Baxır...  
Özündən uydurur döyülən qapının "tiq-tiq" səsini:

*Ölçüləri kiçildilmiş xəritədə  
şəhərlərimiz əllərindən  
daha yaxındı mənə.  
Dayan...  
Baxım görün döyən kimdi  
ürəyim yaman döyünür.  
Xoş gəlir  
bu gələn  
sənsizliyə oxşayır...*



*Sənə demişdim də...  
Sənsizlik  
"Sən" "Siz" olanda başlayır...*

Bezir nağılından Emin... Nağılların sonundakı  
"hər kəs murada yetdi" sözərini ha gözləyir, gəlmir  
axı. İnkər edir nağılini və qayıdır olur Xəzər sahilinin  
özündən küsmüş şairi... Başlaysırat xatirələrini Xəzriyə  
söyləməyə. Eşidib ki, küləklər sevdalısının səsini pi-  
çıldaya bilir qız saçlarına:

*Hələ,  
məktəb illəri...  
kimya dərsində  
quruyardı boğazım  
baxışlarım tutanda  
çəhrayı dodaqlarını.  
Əllərindən  
bir ovuc su istəyən  
ürəyimi oxuyardın.  
Və...  
Lövhəyə iri hərfərlə yazardin:  
H2O...*

Nahaq dünyanın haqq səsidir şeirlər... Vardır, el-  
bət, bir bildiyi Emin Pirini şair yaradanın... Biz oxu-  
yaq, düşünek, qorxaq, qəhərlənək deyə yazar Emin  
Piri. Təki yəzsən, sözlə qərib olsa da, sözdən qəribə  
düşməsin...

YAZAR

21